

HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBƏRƏK!

Vətən bölünməzdir!



Heydər

LƏNKƏRAN

İCTİMAİ-SİYASİ QƏZET

№ 47-48 (8403) ● Cümə axşamı, 28 dekabr 2017-ci il ● Qəzetin əsası 1931-ci ildə qoyulmuşdur ● Qiyməti 50 qəpik

LƏNKƏRAN ŞİH-nin BAŞÇISI CƏNAB TALEH QARAŞOVUN 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLIYI GÜNÜ VƏ YENİ İL BAYRAMI MÜNASİBƏTİLƏ LƏNKƏRANLILARA TƏBRİKİ

Hörmətli lənkəranlılar!

Ümummilli Lider Heydər Əliyevin müdrik düşüncəsi ilə təsis olunmuş, hər birimizə vətən sevgisi, yurd təəssüb-keşliyi və milli soykökümüza bağlılıq kimi nəcib hisslər aşıl原因 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə ən xoş arzu və diləklərimi çatdırıram.

Əziz həmvətənlər!

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü xalqımızın taleyində çox əlamətdar və şərəfli bir gündür. Vətəndə və xaricdə yaşayan həmvətənlərimizin azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək yenilməz qüvvəyə çevrilməsi amalını daim qəlbində yaşadan Ulu Öndər bu istiqamətdə tarixi xidmətlər göstərmişdir. Məhz Ümummilli Liderin təşəbbüsü ilə xaricdə yaşayan həmvətənlərimizin Vətənlə əlaqələrinin qurulmasında, diaspor hərəkətinin güclənməsində müstəsna rolunu oynayan dünya azərbaycanlılarının qurultayları, digər mühüm əhəmiyyətli tədbirlər keçirilib. Bütün bunların nəticəsi olaraq bu gün soydaşlarımız yaşadıkları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğində, milli maraqlarımızın müdafiəsində və digər xalqlarla dost-

luq münasibətlərinin qurulmasında yaxından iştirak edirlər.

Fəxrəli dəyə bilirik ki, bu gün 50 milyonluq dünya azərbaycanlıları Ulu Öndərimizin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan parlaq nailiyyətlərə, beynəlxalq münasibətlərdə əldə olunan uğurlara birlikdə sevinir, qürur hissi keçirirlər.

Qlobal siyasi və iqtisadi böhranların dünyanı bürüdüüyü bir vaxtda cənab Prezidentin yorulmaz fəaliyyəti sayəsində xalqımız üçün il ildən uğurlu olur. Yola saldıığımız 2017-ci il də sevin-dirici nəticələrlə başa çatır. İl ərzində ölkədə sosial-iqtisadi inkişaf dinamika-sı artmaqda davam etməklə mü-hüm sosial əhəmiyyətli dövlət proqramları və infrastruktur layihələr icra olunub. Cənab Prezidentin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması, ölkəmizdə İslam Həmrəyliyi oyunlarının müvəffəqiyyətlə keçirilməsi beynəlxalq aləmdə Azərbaycanın öncül mövqeyini daha da möhkəmləndirib, onun haqq səsinin dünya birliyində müdafiə olunmasına güclü imkanlar yaradıb.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanın tərəqqisi və yüksəlişi naminə müstəsna xidmətlər



göstərir, müdrik daxili və xarici siyasət aparır. Məhz onun diqqət və qayğısı ilə Qafqazda lider dövlətə çevrilən ölkəmiz ildən-ildə inkişafını sürətləndirir. Təbii ki, bu tərəqqi, inkişaf Lənkəranda da göz önündədir. Şəhərdə, rayonun qəsəbə və kəndlərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Yeni sosial obyektlər inşa olunur, iş yerləri açılır, sahibkarlıq inkişaf etdirilir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təchizatı xeyli yaxşılaşıb.

Yolların abadlaşdırılması, yaşayış məntəqələrinin kütləvi şəkildə qazlaşdırılması, elektrik təsərrüfatının yaxşılaşdırılması tədbirləri davam etdirilir.

Ölkədə ərzaq bolluğu yaratmaq üçün kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi torpaq sahiblərində işə həvəsi gücləndirib. Çayçılıq, çəltikçilik və sitrus kimi ənənəvi əkinlər, o cümlədən barmaçılıq yenidən bərpa olunur. Çay, çəltik və sitrus meyvəçiliyi sahəsində böyük uğurlar qazanılıb, yeni plantasiyalar salınıb, əkin sahələri genişləndirilib, minlərlə kənd sakini üçün işlə təmin olunmaq imkanı yaranıb.

Əlbəttə, 2017-ci ilin ən əlamətdar hadisəsi cənab Prezident İlham Əliyevin şəhərimizə növbəti səfəri və bu səfər zamanı yeni obyektlərin açılışında iştirakı, zəhmət adamları ilə plantasiyalarda səmimi, mehriban görüşü, ən əsası isə çay, çəltik və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı respublika müşavirəsinin keçirilməsi olub. Eyni zamanda, Azərbaycanda ilk dəfə Avropa İttifaqının yaranma günü (Şuman günü) münasibətilə şənliklərin, həmçinin çay, çəltik, sitrus festiva-

lının şəhərimizdə keçirilməsi də ilin yadda qalan hadisələri kimi hər birimiz üçün qürurvericidir.

Qarşıdan yeni il gəlir. Yeni il həm də növbəti prezident seçkiləri ili kimi tarixə düşəcəkdir. Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımızla birlikdə biz də inanırıq ki, 2018-ci ildə ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da inkişaf davam edəcək, yeni layihələrin icrasına başlanılacaq, sosial obyektlər tikilib istifadəyə verəcək, iş yerləri açılacaq, həyat şəraiti durmadan yaxşılaşacaqdır. Bunu cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş milli iqtisadiyyatın inkişafına dair strateji yol xəritəsi də bir daha sübut edir. Ən əsası görüləcək işlər ölkəmizin hər yeri kimi Lənkərana da daha uğurlu və işıqlı gələcəyə yaxınlaşdıracaq, hər bir lənkəranlı ailəsinə sevinc, fərəh gətirəcəkdir.

Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə firavan həyat, xoşbəxtlik və səadət arzulayıram. Qoy evləriniz işıqlı, süfrələriniz bol, arzularınız çin olsun!

Bayramınız mübarək olsun!

Lənkəranda çay, çəltik, sitrus festivalı



Səh. 2



Lənkəranda çay, çəltik, sitrus festivalı

Səh. 3

Lənkəranda çay, çəltik, sitrus festivalı



Səh. 4



Lənkəranda zona seminar-müşavirəsi keçirilib

Səh. 5



Unutsaq, unudularıq

Səh. 7

LƏNKƏRANDA ÇAY, ÇƏLTİK, SİTRUS FESTİVALI

(Reportaj)



Dekabrın 19-u, Lənkəran şəhərinin Heydər Əliyev Xatirə Parkı. Şəhər saatlarından burada əsl qələbəlik yaşanır. Hər tərəfdə bayram əhval-ruhiyyəsi duyulur. İnsanların bənizində sevinc, fərəh göz qamaşdırır. Şəhər sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayonun hətta ucqar yaşayış məntəqələrindən dəstə-dəstə adamlar, gənclər, məktəblilər, kütləvi informasiya vasitələrinin əməkdaşları bayramsayağı bəzədilmiş parka axışır. Səbəb isə bəllidir: bu gün burada Azərbaycanda ilk dəfə olaraq çay, çəltik, sitrus festivalı keçirilir.

Yeri gəlmişkən, məlumat verək ki, Lənkəran hələ post-sovet dövründə də bir sıra el şənliklərinə, məhsul, kitab, çay bayramlarına ev sahibliyi edib. Hər təsərrüfat ilini yüksək nailiyyətlərlə başa vuran lənkəranlılar növbəti ilin astanasında çəkdikləri zəhmətin, əməyin sevincini birgə yaşayıblar.

1979-cu ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Lənkərana növbəti səfəri zamanı rayonda

keçirilən doqquzuncu ədəbi Məhsul bayramı şənliklərində iştirak edib bu tədbiri məhsul bolluğu bayramı kimi respublikaya örnək göstərib.

Bax, tarix yenidən təkrar olunur, ədəbi davam edir. Son illər Lənkəran Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir, sosial-iqtisadi sahədə böyük uğurlara imza atır. Rayonda sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, o cümlədən aqrar bölmədə, xüsusilə çayçılıq, çəltikçilik və sitrusçuluqda yüksək nailiyyətlər qazanılıb.

Məhz elə bu səbəbdən də lənkəranlılar haqlı olaraq gərgin əmək, böyük zəhmət bahasına əldə etdikləri uğurların ye-

caları – Lənkəran Dövlət Dram Teatrının aktyorları, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı Qabil Quliyev, Aynur Əhmədova və Sayad Əliyev festivalın başladığını elan edirlər.

Tədbirin təşəbbüskarı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Prezident Administrasiyasının məsul işçisi Həbib Əzənmədov, Milli Məclisin deputatları Hədi Rəcəbli və Rəfiyə Quliyev, tanınmış muğam ustası, Xalq artisti, professor Cənəli Əkbərov, Bakıdan və qonşu rayonlardan dəvət olunmuş qonaqlar rəmzi darvazalardan tarixi Lənkəran qalasının ərazisinə daxil olurlar.

Darvazanın qarşısındakı xəncər-qalxanlı, nizə-dəbilqəli əsgərlər diqqəti cəlb edir.

Şəhər 1 saylı Uşaq Musiqi məktəbinin balabançılarının



kunlarını bayram səviyyəsində qeyd etməyə qərar veriblər.

Festival təkcə kənd təsərrüfatı sahəsində deyil, həm də rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuğu sahəsində qazanılmış uğurların təcəssümünə çevrilib.

Budur, saatın əqrəbləri artıq 11.00-ı göstərir. Tədbirin aparı-

ıfasında ucalan "Cəngi" musiqisinin sədaları isə hər kəsin ruhunu canlandırır.

Parkın giriş hissəsindən başlayaraq manqallarda cərgə ilə düzülmüş barlı sitrus meyvə ağacları festivala xüsusi yaraşır verir. Ayrı-ayrı yerlərdə quraşdırılmış bayram atributları, banerlər, butaforlar tamaşaçıların nəzərlərini özünə çəkir. Yaxınlıqdakı inzibati binaların fasadlarından iri pannolar, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə aid şüarlar, emblemlər, plakatlar, Heydər Əliyev Mərkəzinin giriş hissəsində isə iri limon, naringi, çay və çəltik butaforları asılıb. Meydanın tən ortasında havada üzərində "Çay, Çəltik, Sitrus Festivalı" sözləri yazılmış nəhəng şar süzür. Parkın mərkəzi hissəsində festivalda öz məhsulları ilə iştirak edən müəssisələr üçün hər biri



30 metr uzunluğunda 4 böyük pavilyon, 100-ə yaxın stend və sərgi tumbası qurulub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və qonaqlar əllərində Lənkəran torpağının nemətləri ilə dolu xonça tutmuş milli geyimli qızların qarşısından keçərək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gəlib gül dəstələri düzməklə Ulu Öndərə ehtiramlarını ifadə edirlər.

Daha sonra İcra başçısı T.Qaraşov festivalın açılış lentini kəsməyə dəvət olunur. Lənkəran Mədəniyyət Mərkəzinin qızlardan ibarət rəqs ansamblı "Azərbaycan çayı" rəqs-kompozisiyasını təqdim edir.

Sonra "Çayımızın dadı var" adlı çayçılıq pavilyonuna baxış keçirilir. Bu pavilyonun içərisində festivala "Yaşıl Çay Fermer Təsərrüfatı MMC", "Tuadoçay MMC", "Snax MMC" (Beta), "Lənkəran çay-5" ASC, "Gilan-Lənkəran" çay fabriki, "Sun-Tea çay fabriki" MMC və "Astarəçay" MMC öz məhsulunu çıxarıblar. Hər müəssisə həmçinin tədbir iştirakçılarına öz məhsullarından dəmlənmiş ətirli məxməri çay, eləcə də müxtəlif növ şirniyyat, bal və mürəbbə təklif edir. Burada həmçinin "Alov" və "İpək Yolu" Şirniyyat evlərinin, tanınmış arıçıların, mürəbbə ustalarının nemətlərindən ibarət

sərgilər də diqqətdən yayınmır. Pavilyonun divarında Lənkərandan istehsal olunan çay növlərinin adları qeyd olunub. Populyar müğənni Cavad Rəcəbovun ifasında səslənən məşhur "Lənkəran" mahnısı tədbirə özünəməxsus şüxluq gətirir.

Aparıcıların verdikləri məlumatdan bəlli olur ki, Azərbaycanda çay bitkisi ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsində əkilib. İlk çay fabriki də 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Ona görə də bu gün burada haqqında söhbət açılan Lənkəran çayının bayram edilməsi lap yerinə düşür.

Öyrənirik ki, hazırda rayonda 568 hektar çay plantasiyası mövcuddur. Bunun 456 hektarı yeni salınıb. Məhsul verən 214 hektar sahədən 201 hektarı son illərdə əkilib.

Keçən il rayonda 313 ton yaşıl çay yarpağı yığılıb və bundan 3 milyon manat gəlir əldə edilib. Rayonda "Azərçay" MMC tərəfindən 250, "Yaşıl Çay" fermer təsərrüfatı tərəfindən 61, "Tuadoçay" MMC tərəfindən 30 və "Lənkərançay-5" ASC tərəfindən 12 hektar yeni çay plantasiyaları salınıb və bəzi plantasiyalar yenidən bərpa edilib.

(*Ardı səh. 3-də*)



LƏNKƏRANDA ÇAY, ÇƏLTİK, SİTRUS FESTİVALI

(Reportaj)



(Əvvəli səh. 2-də)

Hazırda rayonda "Buket çayı", "Pürrengi çay", "Qara məxməri çay", "Narin N 1 çay", "Premium çayı", "Feyxoax çayı", "Xan çayı", "Zəncəfilli çay", "Limonlu çay", "Nənəli çay", "Kəklikotulu çay", "Tibet çayı", "Ekstra çayı", "Qızıl buket", "Çayrud", "Fərmançay" və digər çay növləri istehsal olunur. "Azərsun Holding"ə məxsus "Azərçay" və "Bizim Tarla" markalarının stendləri də festival ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.

Öyrənirik ki, Azərbaycanın ixrac potensialının artırılması və yerli məhsullarımızın dünya bazarlarına çıxarılmasına böyük əhəmiyyət verən "Azərsun Holding" çayçılıq təsərrüfatını daha da inkişaf etdirmək, Azərbaycan çayının şöhrətini dünyaya yaymaq istiqamətində müxtəlif yerli və beynəlxalq layihələr reallaşdırır. Masallı, Lənkəran, Astara rayonlarında yerli fermerlərdən ən çox çay satın alan şirkət, eyni zamanda, özünə məxsus çay plantasiyalarının sahəsini ildən-ilə daha da genişləndirir. Azərbaycanın ilk milli markası – "Azərçay" markasının artıq dünyanın 40-a yaxın ölkəsinə ixracı həyata keçirilir.

Ən son texnologiyaların tətbiqi ilə yerli tam təbii məhsullardan hazırlanan "Bizim Tarla" markası yerli istehlakçı-

ların sevimli seçiminə çevrilməklə bərabər ölkəmizin hüduqlarını aşaraq xarici bazarlarda da yerini möhkəmləndirməkdədir. "Bizim Tarla" məhsullarının əsas özəlliyi, onların ölkəmizdə yetişdirilən seçmə meyvə və tərəvəzlərdən hazırlanması, yüz faiz təbii, şəkərsiz və konsentratsız olmasıdır.

Növbəti pavilyon çəltikçiliyə həsr olunmuş "Lənkəran düyüsü – dillər əzbəri" adlanır. Burada "Cənub Aqro" MMC, "Astarəçay" MMC, Girdəni və Ürgə kəndlərindən olan çəltikçilər öz məhsullarını təqdim edir. Pavilyonun divarına "Ənbərbu", "Haşimi", "Həsəni", "Qırmızı Ənbərbu", "Çampo", "Sədri" düyü növlərinin adları yazılıb. Aşbazlar bu düyülərdən müxtəlif adda plov bişirib sərgiyə çıxarıblar. Plov süfrələrini həm də cürbəcür ot, ləvəngi cücə və çöl quşlarından ibarət yeməklər bəzəyib.

Onu da bildirək ki, çəltikçilik Lənkəran əhalisinin əzəldən dədə-baba peşəsi olub. Rayonda elə toy-düyün, elə bayram, elə məclis olmaz ki, düyü qazanı asılmasın, plov bişirilməsin. Əsrlər boyu düyü yerli əhalinin əsas qidaları sırasında birinci olub. Lakin ötən əsrin 70-ci illərində çəltikçilik əsassız olaraq "rentabelsiz" bitki hesab edilərək əkin dövriyyəsiindən çıxarılıb.

Amma nə yaxşı ki, bu gün dövlət başçısının göstərişi ilə çəltik istehsalına diqqət və

qayğı artıb. Təkcə cari ildə Lənkəran rayonu üzrə 526,5 hektarda çəltik əkilib, qabaqcıl texnologiyaların tətbiqi nəticəsində 1700 ton yüksək keyfiyyətli məhsul tədarük olunub. Əldə olunan "Ənbərbu", "Haşimi", "Həsəni", "Qırmızı Ənbərbu", "Çampo", "Sədri" düyü növləri indi istehlakçılar tərəfindən böyük rəğbətlə alınır. Yaxın gələcəkdə rayonda çəltik əkinləri sahəsinin 1000 hektara çatdırılması planlaşdırılıb.

Növbə məclislərin yaraşığı, Separadi kəndinin məşhur "Nənələr" folklor qrupununudur. Nənələr tədbirə bu dəfə də əlidlə gəlirlər. Onlar festival iştirakçılarının qarşısında özünün yeni nəğmələri ilə çıxış edirlər.

"Sitrus bağlarının möcüzəsi" adlı pavilyonun qarşısında da qələbəlikdir. Burada festival iştirakçılarına hər növ sitrus meyvəsi, şirələr, kompotlar təqdim edilir. Pavilyonun divarına "Limon", "Naringi", "Ki-



vi", "Kinkan", "Portağal", "Feyxoax" və "Hallabong" meyvələrinin adları yazılıb. Aşbazlar bu meyvələrdən müxtəlif maraqlı fiqurlar düzəldiblər.

Qeyd edək ki, hazırda Lənkərandə ümumilikdə 1228 hektar sitrus meyvəsi bağları var. Həmin bağlarda 1200 nəfər çalışır. Ötən il sitrus bağlarından 12,8 min ton məhsul yığılaraq respublikamızın və Rusiya Federasiyasının bazarlarında satılıb. Bu il isə keçən ilkindən daha çox məhsul tədarük olunub. 2015-ci ildən başlayaraq "Gilan Orchards" MMC Cənubi Koreyadan "Hallabong" adlı sitrus meyvə ağacları gətirərək 100 hektar sahədə əkilir. Sitrus meyvələri pavilyonu qarşısında da incəsənət işçiləri öz məharətlərini nümayiş etdirirlər. Tanınmış müğənni Zaur Babayev şirin el mahnısını ifa edir.

Festivalın digər bir pavilyonuna "Qonaq evin ruzibərəkətini artırar" adı verilib. Bu pavilyonda Lənkəranın ən məşhur "Dörd fəsil", "Palıdlı



sahil", "Palmalife", "Xan Lənkəran", "Qafqaz-Otel", "Borani" və "Xəzər-Palace" otel-restoranları öz süfrələrini açıblar. Xatırladaq ki, "Xəzər-Palace" öz fəaliyyətinə rəsmən 2017-ci ilin sentyabrından başlayıb. Həmin gün burada keçirilən təntənəli mərasimin lentini Prezident İlham Əliyev kəsib. Oteldə turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.

"Naməlum əsgər" abidəsinin önündə 1 saylı musiqi məktəbinin xalq çalğı alətləri orkestri və gənc müğənnilər "Heyratı" ritmik muğamını ifa edirlər. Daha sonra 1 və 2 saylı şəhər uşaq musiqi məktəblərinin birləşmiş xorunun ifasında "Azərbaycan" mahnısı səslənir. Şəhər 16 saylı uşaq bağçasının fidanlarının təqdimatında "Azərbaycanımız" kompozisiyası da maraqla qarşılanır.

Şəhər uşaq bağçalarının "Dünyanın hər yerində qoy sevin sin uşaqlar!" adlı sərgidə fidanların təqdimatında çay, çəltik, sitrus bitkilərinə aid kompozisiyalar, yerli dekorativ sənət ustası Tərhan Sadiqovun və heykəltaras Məmmədsadiq Axundovun canlı iş prosesi və əl işləri tədbir iştirakçılarının yaddaşına hakim kəsilir.

Lənkəran Mədəniyyət Mərkəzinin oğlanlardan ibarət "Çölləmə" rəqs qrupu "Şalaxo" rəqsi ilə festivala xoş ovqat qatır. Şəhər Uşaq Rəssamlıq Məktəbinin "Rənglərin zəhmət ətirli rayihəsi" sərgisi də tamaşaçıların diqqətini özünə cəlb edir. Burada nümayiş etdirilən bütün rəsmlər sərginin mövzusu ilə həmahəng səslənir. Tanınmış rəssam Adil Əsədlinin özünəməxsus üslubda çəkdiyi və sərgilədiyi rəsm əsərlərinin yanından laqeydlilik ötüb keçmək mümkünsüzdür.

(Ardı səh. 4-də)



LƏNKƏRANDA ÇAY, ÇƏLTİK, SİTRUS FESTİVALI

(Reportaj)



(Əvvəli səh. 3-də)

Da ha sonra gənc müğənni Nurlan Ziyad-oglu M. Müşfiqin sözlərinə yazdığı "Rəssam" mahnısını ifa edir. Onun ardınca qızlar ansambli "Lənkəranım" ritmik rəqs havasında süzüb oynayır.

Qarşıdakı böyük ərazidə Lənkəranın tanınmış şirkət və müəssisələrinin – "Nur-süd" MMC, Lənkəran Konserv Kombinatı, "Gilan-Lənkəran" Konserv Zavodu, "Dostluq-Optimal" su zavodu, Mexanikləşdirilmiş zavod və "Lənkəran-kərpic" ASC-də istehsal olunmuş məhsullar nümayiş etdirilir.

Açıq meydanda Lənkəran Dövlət Universiteti, Humanitar Kollec, Gənclər və İdman İdarəsi, Tibb Kolleci, Mərkəzi Xəstəxana və Təhsil Şöbəsi də özlərinin əmək göstəricilərini əks etdirən stendlərini sərgiləyiblər. Şəhər 2 saylı uşaq musiqi məktəbinin balabançılar qrupu bayram təranələrini, şəhər 4 saylı humanitar liseyin şagirdləri isə "Limon" rəqsini ifa edirlər. Məşhur "Şalı-şalı" rəqsi və müğənni Əhməd Kərimovun ifasında şən, oynaq mahnı bayramın ovqatına əlavə rənglər qatır.

Tribunanın önünə çıxan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları ölkəmizdə ilk dəfə keçirilən çay, çəltik və sitrus festivalı münasibətilə

təbrik edərək festivalda nümayiş etdirilən məhsul bolluğunun Azərbaycan Prezidenti cənab İlham Əliyevin Lənkərana, burada yaşayan zəhmətkeş insanlara göstərdiyi davamlı diqqətin, qayğısının və ilboyu çəkilən gərgin əməyin parlaq nəticəsi olduğunu bildirir. İcra başçısı qeyd edir ki, Lənkəranın şan-şöhrətli tarixi Ulu Öndər



Heydər Əliyevin adı ilə bağlıdır. Lənkəranlılar Ulu Öndərin rayona göstərdiyi doğmalq münasibətini heç vaxt unuturlar və sevinirlər ki, bu qayğıni bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyevdən görürlər. Natiq rayonda davamlı olaraq aparılan genişmiqyaslı tikinti-abadlıq işlərini, mədəni quruculuq tədbirlərini, bütün sahələrdə əldə olunmuş nailiyyətləri və bugünkü məhsul bolluğunu məhz bu qayğının bəhrəsi olduğunu diqqətə çatdırır.

Cari ilin sentyabrın 2-3-də

cənab Prezident İlham Əliyevin Lənkərana səfərinin və bu səfər zamanı müxtəlif obyektlərin açılışında iştirakının, plan-tasiyalarda zəhmət adamları ilə səmimi, mehribancasına görüşünün rayon sakinlərində xoş təəssürat oyatdığını söyləyən İcra başçısı bunlara görə ölkə başçısına bütün lənkəranlılar adından minnətdarlığını ifadə edir. Lənkəran şəhərində keçirilən çay, çəltik və sitrus meyvəçiliyi üzrə Respublika müşavirəsinin rayonunun iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyduğunu, çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı təsdiq edilən Dövlət Proqramının bu inkişafa güclü təkan olacağını xüsusi qeyd edən T. Qaraşov bu gün Lənkəranın özünün şan-şöhrətli dövrünə qayıtdığını sonsuz sevinc hissi ilə ifadə edir.

Mərasimdə 2017-ci ildə aqrar bölmədə uğur qazanmış

məhsul istehsalçıların bir qrupuna Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunur.

Sonda tanınmış müğənni Mətanət Babayeva "Azərbaycan" mahnısını oxuyur. Ona bağça uşaqları və bütün rəqs qrupları qoşulur. Fişənglər yanır, xatirə fotoları çəkilir. Festivalın bu mərhələsindən sonra bütün sərgilər satış yarmarkasına çevrilir. Vüsal Bağirov və Murad Tahir yarmarka zamanı yeni mahnılarını ifa edirlər.

KİV əməkdaşlarına müsaibə verən festivalın təşkilat komitəsinin sədri, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Əliyeva bildirir ki, Azərbaycanın qədim iqtisadi və mədəni mərkəzlərindən biri olan Lənkəran şəhəri uzun illərdən bəri belə tədbirlərin keçirilməsi üçün unikal bir məkan olub: "Şübhəsiz ki, "Çay, çəltik, sitrus festivalı"nın yüksək səviyyədə keçirilməsi



xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Fərsətdən istifadə edib rayonumuzun əhalisinə, xalqımızın adət-ənənələrinə, mədəni irsinə xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı çatdırıram. İnanıram ki, bu festival özünün möhtəşəmliyi ilə böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək və yaddaşlarda xoş xatirə kimi qalacaqdır".

Festivala qonaq qismində dəvət olunmuş həmyerlimiz, görkəmli muğam ifaçısı, Xalq artisti Cənəli Əkbərovun da bizimlə bölüşməyə ürəyində sözü çox idi:

– Ana yurdum Lənkərana hər gəlişimdə onun görkəminin ildən-ilə necə dəyişdiyinin şahidi oluram. Bu dəfə də belədir. Lənkəran sözün həqiqi mənasında gözəlliklər məskəninə çevrilib. Festivaldan böyük ləzzət aldım. Burada gördüyüm məhsul bolluğu məni valeh etdi. İstər gənclərin, istərsə də təcrübəli musiqiçilərin ifaları məni gənclik illərimə qaytardı. Bən-zərsiz, möhtəşəm, Lənkəranın gözəlliyinə yaraşan bu tədbiri təşkil edənlərə ən səmimi minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, festival ənənəvi xarakter alacaq və biz də həvəs-

lə bu cür tədbirlərdə iştirak edəcəyik.

Festivalın təşkilində əməyi olan hər kəsə təşəkkürünü çatdıran rayonumuzun Zövlə kənd tam orta məktəbinin müəllimi Bülbül Sadıqov isə bildirdi ki, bu festival bizə maraqlı anlar yaşatdı, gənclik illərini, məhsul bayramlarının keçirildiyi vaxtları xatırlatdı. O dedi: "Sağ olsun Prezidentimiz! Lənkəranı hər kəsin görmək istədiyi gözəl bir məkana çevirib. Bu gün biz bunun bir daha şahidi olduq, Allah dövlətimizi, xalqımızı qorusun".

Onu da qeyd etmək ki, şəhər saatlarından axşamədək Heydər Əliyev Xatirə Parkının ərazisi Lənkəran Telekommunikasiya Qovşağının təşəbbüsü ilə "Wi-Fi" şəbəkəsinə ödənişsiz çıxışla təmin olunmuşdu.

Bir neçə saatlıq fasilədən sonra festival respublikanın tanınmış incəsənət ustalarının təqdimatında böyük bayram konserti ilə davam etdi. Atəşfəşanlıqla yekunlaşan "Çay, çəltik, sitrus festivalı" insanlara xoş ovqat bəxş edərək gələcək uğurlara bir çağırış kimi yaddaşlarda əbədi xatirəyə çevrildi.

Reportajı hazırladılar:

Əlimərdan ƏLİYEV,

İltifat ƏHMƏDOV,

Xudaverdi CAVADOV,

Barat KƏRİMOV,

Natiqə AĞAYEVA,

Ağəddin BABAYEV (mətn),

Xalid KƏRİMOV (foto)



LƏNKƏRANDA ZONA SEMINAR- MÜŞAVİRƏSİ KEÇİRİLİB



əldə olunan dinamik inkişaf sayəsində Azərbaycanın sürətlə inkişaf edib dünyaya inteqrasiya etməsi və uğurla həyata keçirilən sosial-iqtisadi və hüquqi islahatlar dövlət statistikasının da təkmilləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılması zərurətini yaradıb. Xüsusilə Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların təşviq etdiyi öhdəliklərlə əlaqədar öhdəsinə gətirdiyü vəzifələrin daha dolğun icrasından ötrü mövcud statistik formaların, xüsusilə təsərrüfatbaşı kitabların yeni formatda aparılmasını tələb edir. Bununla əlaqədar cənab Prezidentin tövsiyə və tapşırıqlarına əsasən statistik sənədlərin təkmil formaları təsdiq olunaraq yerlərə göndərilib və yanvarın 1-dən statistik məlumatların bu formalarda tərtibinə başlanılacaq. Bugünkü seminar müşavirənin həmin formaların tərtibi metodikasının izahı baxımından çox əhəmiyyətli bir tədbir olduğunu bildirən İcra başçısı hamını müşavirədə fəal iştirak etməyə dəvət edib.

Dekabrın 22-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən yeni formada tərtib olunmuş ev təsərrüfatlarının uçotu kitablarının doldurulması qaydalarının izahına həsr olunmuş seminar-müşavirə keçirilib.

Müşavirədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Həbil Əzənmədov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əhali Statistika şöbəsinin müdiri müavini Xalq Nəsibov, Lənkəran şəhəri daxil olmaqla cənub bölgəsi üzrə 9 rayonu təmsil edən inzibati ərazi dairələrində nümayəndələr və onların müavinləri iştirak ediblər.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov seminar-müşavirəni açıq elan edərək qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə

Sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Həbil Əzənmədov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əhali Statistika şöbəsinin müdiri müavini Xalq Nəsibov çıxış edib yeni statistik məlumatların doldurulması ilə bağlı tövsiyələrini veriblər.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Lənkəran”

2018-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu cədvəli

Qəbulu aparan məsul şəxslər		Ayrılmış gün və saat	Otaq nömrəsi	Telefon nömrəsi
Soyadı, adı və atasının adı	Vəzifəsi			
Qaraşov Taleh Azay oğlu	Şəhər İcra hakimiyyətinin başçısı	Cümə günü 10 ⁰⁰ -dan	301	25-5-49-61
Babayev Möhübbət Hacıbaba oğlu	Şəhər İcra hakimiyyəti başçısının birinci müavini	Bazar ertəsi 15 ⁰⁰ -dan	401	25-5-02-32
İbrahimov Elşad Paşa oğlu	Şəhər İcra hakimiyyəti başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri	Çərşənbə axşamı 15 ⁰⁰ -dan	211	25-5-03-00
Əliyeva Rəsilə Arif qızı	Şəhər İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri	Çərşənbə günü 15 ⁰⁰ -dan	209	25-5-49-41
Rəhimov Xəlid Ramazan oğlu	Şəhər İcra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	Cümə axşamı 15 ⁰⁰ -dan	403	25-5-37-11
İsmayılov Həbil Əli oğlu	Şəhər İcra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini	Şənbə günü 10 ⁰⁰ -dan	213	25-5-24-44
Muradov Zaur Ağasirin oğlu	Şəhər İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri	Hər gün 10 ⁰⁰ -dan	303	25-5-37-13
Quliyev Emin Rzaqulu oğlu	Şəhər İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri	Hər gün 10 ⁰⁰ -dan	208	25-5-46-31
Əsədullayev Elman Tofiq oğlu	Şəhər İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar	Hər gün 10 ⁰⁰ -dan	111	25-5-27-05
Şəfiyeva Seyidzadə Hüseyn qızı	Şəhər İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri	Hər gün 10 ⁰⁰ -dan	310	25-5-36-33

Qeyd: – şəhər İcra hakimiyyəti başçısının qəbul günü bayram günlərinə düşdükdə qəbul günü növbəti iş gününə keçirilir;
– imtiyazlı şəxslər növbədənkənar qəbul olunurlar. Qəbula yazılmaq üçün əlaqə telefonları: 25-5-00-19, 25-5-36-33.

LƏNKƏRANIN 15 KƏNDİNDƏ YENİ İÇMƏLİ SU TƏCHİZATI İNFRASTRUKTURU YARADILIB

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Lənkəran rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 15 kəndində yeni içməli su təchizəti infrastrukturunu yaradılıb.

Yeni su təchizəti sistemlərinin istismara verilməsi münasibətilə rayonun Xolmili kəndində keçirilən açılış mərasimində “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu bildirib. Qeyd olunub ki, Xanbulançay sutəmizləyici qurğusunun və magistral su xətlərinin çəkilməsi şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də su təchizəti baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Həbil



Əzənmədov Prezident İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda həyata keçirilən iqtisadi və sosial layihələrin əhəmiyyətindən danışaraq qeyd edib ki, kəndlərdə də belə layihələrin həyata keçirilməsi ölkə rəhbərliyinin regionların inkişafına

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhərində icra olunmuş içməli su layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, kəndlərdə də belə layihələrin həyata keçirilməsi ölkə rəhbərliyinin regionların inkişafına

göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Tədbirdə çıxış edən sakinlər ciddi əziyyət çəkdiyi su probleminin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Lənkəran rayonunda icra olunan layihələr 15 yaşayış məntəqəsini – Gərmətük qəsəbəsi, Kosalar, Xolmili, Şürük, Türəkəran, Bala Şürük, Seydəkəran, Yuxarı Nüvədi, Şıxəkəran, Moğonojoba, Tütəpeştə, Darquba, Luvəsər, Kərgəlan kəndlərini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Xanbulançay sutəmizləyici qurğusu seçilib. Bu məqsədlə Xanbulançay-Lənkəran magistral su xətlərindən kəndlərə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrlə polietilen borularla 35 km olan su xətləri çəkilib, ümumi istifadə üçün 131 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizəti layihələrindən Lənkəran rayonunun 15 kəndinin 28 minə qədər sakinini faydalayıb.

Lənkəran rayon prokurorunun 2018-ci ilin I yarımiliyində vətəndaşların yaşayış yerləri üzrə keçirəcəyi qəbulun qrafiki

Qəbulun keçiriləcəyi tarix və vaxt	Qəbulun keçiriləcəyi şəhər (kənd, qəsəbə) və yer	Qəbulu aparan vəzifəli şəxs
18 yanvar 2018-ci il saat 10:00	Aşağı Nüvədi qəsəbəsi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov
15 fevral 2018-ci il saat 10:00	Hirkan qəsəbəsi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov
15 mart 2018-ci il saat 10:00	Vilvan kəndi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov
12 aprel 2018-ci il saat 10:00	Cil kəndi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov
17 may 2018-ci il saat 10:00	Şağlaser kəndi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov
14 iyun 2018-ci il saat 10:00	Zövlə kəndi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov



“AZƏRBAYCAN MULTİKULTURALİZMİ” FƏNNİ HİNDİSTANDA TƏDRİS EDİLƏCƏK

Dekabrın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Hindistanın Sri Sri Universitetinin səlahiyyətli nümayəndəsi, "Yaşamaq sənəti" Beynəlxalq fondunun direktoru Svami Cotirmaya ilə görüşüb. Görüşdə Rəvan Həsənov BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək bildirib ki, sivilizasiyaların qovuşduğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan Respublikasında bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Hal-hazırda layihə çərçivəsində respublikamızın 40, dünyanın 17 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.

Hindistanın Sri Sri Universitetinin səlahiyyətli nümayəndəsi, "Yaşamaq sənəti" Beynəlxalq fondunun direktoru Svami Cotirmaya öz növbəsində bildirib ki, Azərbaycan kimi çoxmillətli, çoxmədəniyyətli, multikultural və tolerant bir ölkə ilə tanışlıqdan məmnundur. O, Azərbaycandakı müxtəlif dini icmaların sıx əməkdaşlığının, dostluğunun təqdirəlayiq olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir.


Sonra 2018-ci ildən başlayaraq Hindistanın Sri Sri Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədris edilməsi barədə BBMM ilə universitet arasında müqavilə imzalanıb.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib, Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb. Hazırda isə bu say 18-ə çatıb.

Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq" təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti.

RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB



Lənkəran Dövlət Universitetində (LDU) "Müasir dünyada integrasiya və elmin aktual problemləri" mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Tədbirdə ölkədə fəaliyyət göstərən 25 ali təhsil müəssisəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnstitutlarının və qardaş Türkiyə Cümhuriyyətinin 2 universitetinin nümayəndə heyətləri iştirak edib.

Konfrans iştirakçıları ilk öncə Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiram əlaməti olaraq onun abidəsinin önünə təzə-tər çiçəklər düzüblər.

Konfransa Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə start verilib.

Tədbiri giriş sözü ilə açan

LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov müasir dünyamızda integrasiya məsələsinin uğurlu həllinin vacibliyini qeyd edərək, mövzunun elmi müzakirəsində iştirakçılara uğurlar arzulayıb. LDU-da son illərdə elm və təhsilin inkişafı istiqamətində

aparılan çoxşaxəli fəaliyyətdən, qazanılan uğurlardan söz açan professor N.İbrahimov buna ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində nail olduğunu bildirib. Prezident İlham Əliyevin elm və təhsilin inkişafı ilə bağlı imzaladığı son Sərəncam və qərarların ölkədə uğurla həyata keçirildiyini deyən N.İbrahimov LDU-da təhsilin səviyyəsini yüksəltmək məqsədilə təhsillə təcrübənin paralel inkişafına böyük önəm verildiyini diqqətə çatdırıb.

LDU-nun tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən professor Yəzulla Ağazadə "Müasir dünyada integrasiya və elmin inkişaf istiqamətləri" mövzusunda məruzə edib. Məruzədə ölkədə, o cümlədən LDU-da bu sahədə görülən işlər və qarşıda duran problemlər ətraflı təhlil olunub.

Türkiyə Cümhuriyyətinin Qarabük Universitetinin təmsilçisi Hamdi Qızılər elmi konfransın işində iştirakdan qürur duyduğunu dilə gətirərək LDU ilə elm və təhsilin inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdiriləcəyini, birgə layihələrin işlənməyini bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professorları Zəhid Məmmədov, Abbas Seyidov, Cəmilə Namazova, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Hümətov, elm şöbəsinin müdiri Abbas İsmayılov məruzə ətrafında çıxış edərək Azərbaycan elminin dünya elminə integrasiyasının vacibliyindən, məsələnin həlli yollarından bəhs ediblər.

İki gün davam edən konfransda "Riyaziyyat, informatika və fizika", "Kimya və biologiya", "Coğrafiya və ekologiya", "Tarix, fəlsəfə və beynəlxalq münasibətlər", "Dilçilik və ədəbiyyatşünaslıq", "Xarici dillər", "İqtisadiyyat və idarəetmə", "Texnologiya, texnika və aqrar", "Pedaqogika, psixologiya və kulturologiya" bölmələrində 358 məruzə dinlənilib.

Konfransın sonunda iştirakçılar tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Esmira İSMAYILOVA,
LDU-nun mətbuat xidmətinin rəhbəri

Unutsaq, unudularıq

VƏTƏNPƏRVƏR İNSAN, FƏDAKAR MÜƏLLİM, XEYİRXAH ZİYALİ və ya Lənkəranın ilk məarif fədailərindən biri

Rayonumuzun tanınmış ziyalılarından olan, təcrübəli həkim-terapevt Yusif İbadov məclislərin birində həmkarı Qulu Fətullayev haqqında o qədər xoş sözlər söylədi ki, məndə onunla görüşüb tanış olmaq həvəsi oyandı. Vədləşdiyimiz kimi birlikdə işlədikləri Lənkəran şəhərindəki "Medican Hospital" Tibb Mərkəzində görüşdük. Burada həkim-pulmonoloq vəzifəsində çalışan, ağayana görkəmli, hündür boylu, güləris, ilk baxışdan yaşından bir qədər cavan görünən Qulu həkim pasiyentlərini mehribanlıqla qarşılayır, onlara lazımı məsləhətlər verir. Ağciyərlərini müayinə edənlərin kabineti razılıqla, ümidlə tərk edir, üzvlərində xoş əhval-ruhiyyə sezilirdi. Yaranmış qısa müddətli fasilədən istifadə edərək onunla həmsöhbət oldum.

Öyrəndim ki, Qulu Fətullayev 1944-cü il sentyabrın 11-də Boladi kəndində ziyalı ailəsində anadan olub. Lənkəran Tibb Məktəbinin feldşerlik şöbəsini (1964), Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini (1975), Leningrad (indiki Sankt-Peterburq) şəhərində SSPİ Təkmilləşdirmə İnstitutunda pulmonologiya kursunu (1983) bitirib. Astara şəhər Uşaq, Liman şəhər və Boladi kənd xəstəxanalarında feldşer, Lənkəran Vərəm dispanserində sahə həkimi, stasionar şöbənin müdiri və baş həkim (1975-1987) vəzifələrində işləyib.

Qulu həkim söhbət əsnasında vurğuladı ki, Lənkəranda məşhur Talışxanovlar nəslinin nümayəndəsidir. Atası Mirəhməd müəllim Lənkəranın ilk məarif fədailərindəndir, Lənkəran, Masallı və Astara rayonlarının müxtəlif kəndlərində bir çox məktəblərin bünövrəsini qoyub, zəhmətkeş balalarına savad öyrədib, cənub regionunda ilk dəfə Lenin ordeni ilə təltif olunub.

Q.Fətullayevin atası, onun şərəfli ömür yolu haqqında hekayətini onun öz dili ilə oxucularımıza təqdim edirəm.

Nəslimizin şəcərəsi

Həmkəndlim, filologiya üzrə fəlsəfə doktoru Şaiqə Həmzəqızı atamın həyat və fəaliyyətinə həsr etdiyi "Xatirələrdə yaşayan insan" kitabında yazır: "...XIX əsrə kimi Talış xanları nəslinə mənsub şəxslər rəsmi sənədlərdə və sorğu kitablarında ya familiyasız, ya da "Talışxanov" familiyası ilə qeyd olunmuşlar. 1847-ci ilə aid sənədlərdə Mirmustafa xanın nəslindən olanlar hər yerdə bəy titulu və "Talışxanov" familiyası ilə verilmişdir. 1881-ci il iyunun 22-də Bakı Bəy Komissiyasına təqdim olunmuş sənəddə general-leytenant Mirmustafa xanın bütün nəvələrinin "Talışinski" familiyasını daşımaq arzusunda olduqları göstərilir. Yalnız ştabş-kapitan Mirəli xan nəsillik familiya kimi "Talışxanov" familiyasını saxlamaq istədiyini bildirir..."

Atam Mirəhməd Seyid Abbas Ərdəbili nəslinin VI şəcərəsi sayılan Mirfətulla bəyin oğludur. Mirmustafa xan bu nəslin III şəcərəsidir. Mirfətulla bəyin Mirəsgər, Mirəhməd və Mirfəttah adında 3 oğlu olub. Atam da repressiya illərinə qədər Talışxanov familiyasını daşıyıb. 1937-ci ildə böyük əmim Mirəsgər bəy titulu daşdığına və Talışxanovlar nəslindən olduğuna görə Qazaxıstana sürgün edilib. 20 il müddətində sürgün həyatı yaşamış Mirəsgər Talışxanova yalnız 1957-ci ildə Azərbaycana qayıtmağa icazə verilib. Əmim böyük oğlu Əmir Talışxanov Alma-Ata Kənd Təsərrüfatı İnstitutunu bitirib. 28 il Qazaxıstanda sovxoz direktoru işləyib. Digər oğlanları Səməd aqronom, Mirzəgə iqtisadçı olub. Arif Talışxanov Rusiya Hərbi Dəniz Donanmasında kontr-admiral, Rəfael Talışxanov Bakı Ali Hərbi Dənizçilik Məktəbində birinci dərəcəli kapitan rütbəsində məsul vəzifədə işləyiblər. Bahadır indiki Azərbaycan Texniki Universitetini bitirib, uzun illər mühəndis vəzifəsində çalışıb. Kiçik əmim Mirfəttah bəy sürgündə vəfat edib və orada dəfn olunub.

Atamı da Talışxanov familiyasını daşımaqdan məhrum etdilər, ona Mahmudov familiyasını verdilər. Keçən əsrin 30-cu illərində xalq arasında dərin nüfuzunu və qiymətli müəllim kadrı olduğunu nəzərə alıb onu sürgün etmədilər. İndi qardaşıarımdan Mahmudov familiyasını da, Fətullayev familiyasını da daşıyanlar var.

Ömür yolundan səhifələr

Atam 1891-ci ildə rayonumuzun Boladi kəndində Talışxanovlar nəslinin sayılıb-seçilən nümayəndələrindən olan Mirfətulla bəyin ailəsində dünyaya göz açıb. Uzun illər kəndimizdə müəllim işləmiş, yaşı 90-nı adlamış, əmim oğlu Həsən Fətullayevin dediyinə görə, babam Mirfətulla bəy özünə

məxsus böyük mülk sahibi olub. Ailəsini və mülkünü əkinçilik, baramaçılıq, maldarlıq, quşçuluq və balıqçılıqdan qazandığı gəlirlə saxlayan babam orta ruhani təhsili almışdı, ərəb və fars dillərini mənimsəmişdi. Atam 8-9 yaşında olarkən molla məktəbinə getmişdi. Sonralar böyük maarifpərvər Teymur bəy Bayramalibəyov Boladi kəndində öz vəsaiti hesabına ilk dəfə dünyəvi təhsil verən məktəb açanda onun şagirdləri arasında Mirəhməd də var idi. Həmin məktəbdəki təhsil pedaqoji məktəb təhsilinə bərabər tutulduğundan buram bitirənlər müəllim kimi fəaliyyət göstərər bilirdilər.

Mirəhməd üçsinifli məktəbi bitirdikdən sonra bir müddət təhsilini davam etdirər bilməyib, dərzi yanında şagird işləyib. Boladi kənd sakini, mərhum müəllim İsabala Xankişiyevin yazıçı-jurnalist Hacı Etibar Əhədovla birgə qələmə aldıkları "Boladi" kitabından öyrənirik ki, Mirəhməd Mahmudov sonralar Teymur bəy Bayramalibəyovun köməyi ilə İraqın Nəcəf şəhərində təhsil alıb. Təhsil illərində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarını ziyarət edib, ərəbcə "Şairin məzarı" şeirini yazıb.

Müəllim kimi ilk fəaliyyəti 1925-ci ilə təsadüf edən atam həmin ildə Lənkəran rayonunun Separadi kəndində yeni açılmış ibtidai məktəbin müdiri təyin olunur. Böyük əziyyətlər hesabına kənddə məktəb işini quraraq şagirdləri ora cəlb edir. Mirəhməd müəllim savadsızlığın ləğvinə nail olmaq üçün insanları yaşından asılı olmayaraq məktəblərə cəlb etmək istiqamətində yorulmaq bilmədən çalışır, çox zaman da məqsədinə çatır, işin öhdəsindən bacarıqla gəlirdi. Məhz bu keyfiyyətlərinə görə tez-tez onun iş yerini dəyişirdilər. Bir il sonra doğma Boladi kənd ibtidai məktəbində müəllim işləyir, 1927-ci ildə Astara rayonunun Motalyataq kəndində yeni açılmış ibtidai məktəbə müdir təyin olunur. Burada da ona göstərilən etimadı doğruldur. Bir ildən sonra Masallı rayonuna göndərilir. O, 1928-1944-cü illərdə Masallı rayonunun müxtəlif kəndlərində – Alvadı, Sığdaş, Türkoba, Mahmudavar, Qızılavar kəndlərində məktəb müdiri, direktor və dərslərinə müdiri vəzifələrinin öhdəsindən layiqincə gəlir. 1944-cü ildən isə atam qalan ömrünü Boladi ilə bağlayır, kənd orta məktəbində dərslərinə müdiri və müəllim kimi fəaliyyət göstərir.

M.Mahmudov təhsilini davam etdirmək məqsədilə Azərbaycan Maarif Komissarlığı Pedaqoqlar İxtisasını Artırma İnstitutunda pedaqoji kurs keçərək şəhadətnamə alır. 1935-1939-cu illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Dövlət Qiyabi Pedaqogika İnstitutunda oxuyur. O, Boladi kəndindən olan ilk ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi idi.

Atamın həyatında ən yaddaqalan hadisələrdən biri də 1953-cü ildə baş verib.



Mirəhməd Mahmudov

Mənim onda 9 yaşım vardı. Həmin ildə o, təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdu. Çox maraqlıdır ki, atam kommunist partiyasının üzvü olmadığına baxmayaraq, bu ali ordenə layiq görülmüşdü. Bu, həmin dövr üçün qeyri-adi hadisə olsa da, həqiqət idi.

Ailə təməldir

Talehin qismətindən atam 2 dəfə evlənməmişdi. Birinci dəfə kəndimizdə Mirnağı bəyin qızı Mirfatma ilə ailə qurmuşdu. Bu izdivacdən iki qız uşağı doğulmuşdu ki, onlardan kiçiyi hələ uşaq yaşlarında ikən vəfat etmiş, böyük qızı Mələksima isə uzun müddət Masallı rayonunda tibb bacısı işləmişdi. Mirfatma dünyasını erkən dəyişdiyindən atam ikinci dəfə evlənməli olur. Belə ki, o, Masallı rayonunun Qızılavar kəndində müəllim işləyərkən həmin kənddən olan Anaxanımla evlənir. Bu izdivacdən isə 5 oğlan, 3 qız dünyaya gəlir. Böyük qardaşım mərhum Qurban rus dili müəllimi işləyib. Ortancıl qardaşım Əhmədağa uzun müddət Bakı şəhərində polis orqanlarında çalışıb, polis mayoru rütbəsində təqaüdə çıxıb. Məsud Mahmudov filologiya elmləri doktoru, professorudur. Hazırda Azərbaycan MEA-nın Dilçilik İnstitutunda işləyir. Kiçik qardaşım Məruf Bakıda inşaat sektorunda havalandırma üzrə mütəxəssisdir.

"Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq

"Boladi" kitabında oxuyuruq: "Müəllim işlədiyi illərdə "Molla Nəsrəddin" jurnalının redaktoru Cəlil Məmmədquluzadə ilə məktublaşmış, dövrün eynəcliklərini əks etdirən məqalə və satirik şeirlərlə jurnalda çıxış etmişdir. Mirəhməd müəllim hələ sağlığında böyük satirik yazıçı Cəlil Məmmədquluzadənin evində olduğundan, Həmidə xanımın qonaqpərvərliyindən, şeirlərinə rəssam Əzim Əzimzadənin illüstrasiyalar çəkdiyindən böyük həvəslə söhbət açardı."

Şaiqə Həmzəqızı atama həsr etdiyi kitabında yazır ki, "Molla Nəsrəddin" jurnalının növbəti nömrələrinin birində belə bir təsvir verilmişdi: müxtəlif rayon və kəndlərə tez-tez dəyişdirilərək kəndbəkənd, rayon-bərayon pay-piyada gəzib əldən-ayaqdan düşmüş bir müəllim yorğun halda yol gedir... Bu, Mirəhməd müəllimin təsviri idi.

Yeri gəlmişkən, qeyd edim ki, atamda şair təbi vardı. Ara-sıra müxtəlif münasibətlərlə şeirlər yazardı...

Dilə gəlir xatirələr

M.Mahmudovun əsl vətənpərvər bir insan, xeyirxah ziyalı və fədakar müəllim kimi məziyyətləri haqqında indi də onu tanıyanlar tərəfindən həvəslə danışılır, xatirələr dilə gəlir, yaddaşlar vərqələnir. Uzun illər rayonumuzun Separadi kəndində sovxoz direktoru işləmiş səriştəli, təcrübəli çayçılıq mütəxəssisi Səadət



Qulu Fətullayev

Tağıyev deyir: "Taleyimə minnətdaram ki, mən Mirəhməd müəllimin şagirdi olmuşam. O, heç vaxt dərslə gecikməzdi. Ondən eşitdiklərim, öyrəndiklərim mənim mədəniyyətimə hopub. Heç vaxt sinifdə oturmazdı. Uşaqlarda arxayınçılıq yaranmasın deyə, hər gün onlardan dərslə soruşardı".

Unudulmaz həmkəndlim, görkəmli şair, uzun illər rayon qəzetinin redaktoru işləmiş Şəkər Aslan ilk müəlliminin şənində məhəbbətlə şeir qoşaraq onu ən doğma, ən əziz adamı kimi vəsf edirdi:

*Yadımdan çıxmayıb, neçə il qabaq
Məktəb həyatına gəldiyim ilk gün.
Qonur saçlarımı sən oxşayaraq:
"Gələcək sənindir" deyib güldüyün.*

*Belə oxşamasan, ey müəllimim,
Saçımı nə qədər oğlanın, qızın.
De, bu zəhmətini kim unudar, kim?
Doğma atamızsən sən hamumuzun...*

Alim-filoloq Şaiqə Həmzəqızı yazır: "O, din xadimi deyildi, amma İslamı din xadimlərindən gözəl bilirdi. Qurani mükəmməl bilən Mirəhməd müəllimin yanına mollalar gələr, dini kitablardan oxutdurub tərcümələrinə qulaq asardılar. Mirəhməd müəllim ateizmin hakim olduğu bir ölkədə yaşasa da, heç zaman dinə arxa çevirməmiş, bütün dini ayinləri vaxtli-vaxtında icra etmişdir. O, oruc tutar, namaz qılar, ibadətə məşğul olardı..."

1968-ci ilin sentyabr ayında, 77 yaşında dünyasını dəyişsə də, məən sayızsız-hesabsız şagirdlərinin, onu sevənlərin ömrünə köçdü, onların ömründə məşələ dönüb, nura çevrilib çıraq kimi gələcək yollarını işıqlandırdı. O, vəfat etdi, lakin öz şəxsi nümunəsilə nəsillərə böyük insan, ləyaqətli, həqiqi vətəndaş olmağı öyrətdi".

"Atam həmişə bizi insanlara qarşı diqqətli, həssas olmağa çağırır, bu və ya digər hadisəyə tez qiymət verməkdən çəkindirərdi..." Bu sözləri isə sonda Qulu Fətullayev atası haqqında hekayəti yekunlaşdırarkən söylədi.

Mirəhməd müəllim kimi şəxsiyyətlər həyatdan köçsələr də, ürəklərdən köçmürlər. Onları ümumxalq sevgisi yaşadıb, yaşadır və hər zaman da yaşadacaqlar!

**Söhbəti qələmə aldı:
İltifat MƏHƏRRƏMOĞLU**

P.S. Lənkəranın ilk məarif carçılarından, fədailərindən, məktəb qurucularından olan, savadsızlığın ləğv edilməsində bilik və bacarığını sərf edən, ömrünü şagirdlərinin yolunda şam kimi əridən, təhsilin inkişafına misilsiz töhfələr verən, ən nəhayət, tanınmış, görkəmli nəslin nümayəndəsi olan Mirəhməd Mirfətulla oğlu Mahmudovun adı onun əsasını qoyduğu məktəblərin birində əbədləşdirilməli, şagird kollektivinin, yeni nəslin yaddaşında yaşadılmalı, fədakar ömrü nəsillərə nümunə, örnək göstərilməlidir. Hesab edirəm ki, əlaqədar qurumlar öz sözlərini deməli, konkret tədbirlər görməlidir.

Xatirələrdə yaşayanlar

SƏNƏTKAR ÖMRÜ

Lənkəran şəhərinin Mikro-rayon ərazisində hamunun yaxşı tanıdığı bir ünvan var: Qəni Vəliyev adına şəhər Mədəniyyət Mərkəzi. Bir neçə il öncə Mərkəzin binası Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun şəxsi təşəbbüsü ilə əsaslı təmir olunaraq yaraşıqlı görkəmə gətirilib. Obyektin açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək xeyir-duasını verib.

Bəs Qəni Vəliyev kimdir? Yəqin ki, çoxların bu barədə məlumatı yoxdur. Bu dəfəki yazımızı məhz bu mövzuya – Azərbaycan teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan görkəmli səhnə xadimi, respublikanın əməkdar artisti Qəni Vəliyevə həsr etmişik.

Qəni Səməd oğlu Vəliyev 1914-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. O, ilk təhsilini iki dərəcəli məktəbdə almış, teatr sənətinə hələ uşaq yaşlarından həvəs göstərmişdir. Qəni Vəliyev Lənkərana qastrola gələn Bakı teatrının tamaşalarına maraqla baxmış, bir sıra görkəmli səhnə ustalarının yaradıcılığını dərindən öyrənərək əxz etmişdir.

1934-cü ildə Lənkərandə Dövlət Dram Teatrı fəaliyyətə başlayanda Q.Vəliyev də teatra aktyor



kimi dəvət olunur.

Burada o, müxtəlif illərdə uğurla tamaşaya hazırlanmış Səməd Vurğunun "Vaqif", Cəfər Cəbbarlının "Aydın", "Sevil", "Od gəlini", Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", Zeynal Xəlilinin "Qatır Məmməd", Süleyman Sani Axundovun "Eşq və intiqam", Sabit Rəhmanın "Xoşbəxtlər" və onlarla başqa əsərlərdə Qacar, Aydın, Balaş, Elxan, Nofəl, Məmməd, Çingiz, Sadıq və digər bu kimi rolları zəngin səhnə boyaları ilə, hər obrazın təbiətinə, psixologiyasına xas cizgilərlə yaratmış, müəllifin və

rejissorun fikrini, məqsədini tamaşaçıya dolğun surətdə çatdırmağa səy göstərmişdir.

1941-ci ilin aprelində Lənkəran teatrında oynanılan "Vaqif" tamaşasına baxanların arasında görkəmli sənətkarımız, SSRİ xalq artisti Sidiqi Ruhulla da var idi. Qəni Vəliyev "Vaqif" dramından "Mən Qacar nəsliyəm, şahlar şahıyam!" misraları ilə başlayan monoloqu özünəməxsus tərzdə söylədikcə salonda əyləşmiş Sidiqi Ruhulla "Məndən sonra Qacarı səhnədə yaşadan ikinci aktyorun mövcudluğunu bir daha yəqin etdim", – demişdir. Görkəmli sənətkarın Q.Vəliyevin oyununa verdiyi bu yüksək qiymət, şübhəsiz ki, gənc aktyorun böyük yaradıcılıq nailiyyəti idi.

Böyük Vətən müharibəsinin ilk günlərindən Qəni Vəliyev teatrın bir çox aktyorları ilə birlikdə silaha sarılaraq cəbhədə vuruşur. 1943-cü ildə o, faşist gülləsindən ağır yaralandığı üçün cəbhədən geri qayıtmalı olur. Q.Vəliyev Hüseyn Ərəblinski adına Lənkəran Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətini yenidən davam etdirir. 1943-cü ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə teatrın aktyorlarından Qəni Vəliyevə və Kamil Nəcəfova Əməkdar

artist fəxri adı verilir. Elə həmin il Q.Vəliyev teatrda direktor vəzifəsinə təyin olunur.

Böyük Vətən müharibəsi illərində digər sənət ocaqları kimi Lənkəran teatrının da qarşısında çətin və şərəfli vəzifələr dayanmışdı. Teatrın repertuarı tamaşaçılarda vətənpərvərlik duyğularını qüvvətləndirən, onlarda ana torpağa məhəbbət, qələbəyə inam hissi aşılayan əsərlər hesabına zənginləşdi. Qəni Vəliyevin rəhbərliyi ilə teatrda yaradıcı briqadalar təşkil edilmişdi. Bu briqadalar Lənkəranın sovxoz və kolxozlarında, fabriklər və zavodlarında, eləcə də qonşu Masallı, Astarxanbazar (indiki Cəlilabad), Astara, Lerik və Yardımlı rayonlarında əməkçilər qarşısında çıxış edirdi, onları qələbəyə ruhlandırırdı.

Bu dövrdə Qəni Vəliyev teatrda təşkilatçılıq işi ilə yanaşı, bir-birindən maraqlı obrazlar üzərində də işləyir və eyni zamanda bir sıra əsərlərin quruluşçu rejissoru kimi tanınırdı. Bacarıqlı sənətkar Rəsul Rzanın "Vəfa", Mirzə İbrahimovun "Məhəbbət", Mehdi Hüseynin "İntizar", Zeynal Xəlilinin "Qatır Məmməd" və s. əsərləri uğurla tamaşaya qoyur. Bu tamaşaların bir çoxu barəsində mətbuatda müsbət rəylər dərc edilmişdir.

2006-cı ildə 96 yaşında dünyasını dəyişmiş Lənkəran Dövlət Dram Teatrının qocaman aktyoru, Azərbaycanın əməkdar artisti Kamil Nəcəfov sənət dostu haqqında mənə bunları danışmışdı:

– Qəni elə bil ki, səhnə üçün doğulmuşdu. Teatrda hamının hörmət və məhəbbətini qazanmışdı. Onunla onlarla tamaşada tərəf müqabili olmuşam. Bir neçə əsərə birgə quruluş vermişik. Mənim dostum ciddi, tələbkər, prinsipial və eyni zamanda son dərəcə təvazökar bir insan idi...

Qəni Vəliyev yaradıcılığının çiçəkləndiyi bir vaxtda – 1948-ci ildə 35 yaşında vəfat etmiş, Lənkəranın Sütümdorov kəndindəki qəbirstanlığda dəfn olunmuşdur.

Sənətkarın ölümündən sonra çox təəssüf ki, uzun müddət onu yada salan olmamış, baxımsızlıq ucbatından məzari pis vəziyyətə düşmüşdür. Sonralar Lənkəran Dövlət Dram Teatrının aktyoru, 2006-cı ildə dünyasını dəyişmiş Əli Salahlının şəxsi təşəbbüsü sayəsində onun qəbri səliqəyə salınmış, Lənkəran şəhər Mədəniyyət Mərkəzinə Qəni Vəliyevin adının verilməsi barədə qərar çıxarılmışdır.

✍ Ağaddin BABAYEV

“LƏNKƏRAN PAYIZI-V” FOLKLOR FESTİVALI VƏ DİYARŞÜNƏSLİQ SƏRGİSİ KEÇİRİLİB



Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Lənkəran Payızı-V" folklor festivalı və diyarşünəslıq sərgisi keçirilib.

Klublarda folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanması, onun inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması və şifahi xalq yara-

dıcılığının gənc nəsllə tanınması məqsədi daşıyan tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə açılıb.

Belə tədbirin bölgə üçün əhəmiyyətindən danışan H.Mirzə onun xalq sənətinin yaşadılmasında, habelə qeyri-maddi mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılmasında böyük rol oynaya- cığını xüsusi qeyd edib.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş xalq sənətkarlıq sərgisinə baxış keçiriblər. Burada təqdim olunan yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və s. üzrə əl işləri böyük diqqətə səbəb olub.

Mərkəzin tamaşa zalında isə folklor və yaradıcılıq klubları üzvlərinin ifasında səslənən xalq mahnıları və rəqslər böyük maraqla qarşılanıb. Festivalda məşhur "Nənələr" folklor qrupu da tamaşaçılara öz yeni mahnılarını təqdim edib.

Diyarşünəslıq sərgisinin və folklor festivalının laureatları tədbirin təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.

✍ Ağaddin BABAYEV

LƏNKƏRANDAN DÖRD JURNALİST MÜSABİQƏ QALIBI OLUB

Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən son müsabiqəyə də marağın böyük olduğunu vurğulayıb: "Müsabiqəyə 19

istiqlalət üzrə 66 KİV-dən 153 yazı təqdim edilib. Hər istiqamət üzrə birinci (1 yer), ikinci (2 yer) və üçüncü yerlər (3 yer) üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub".

Daha sonra müsabiqənin qalibləri açıqlanıb.

Qeyd edək ki, müsabiqənin qalibləri arasında dörd həmyerlimiz – "Lənkəran" qəzetinin baş redaktor müavini İltifat Əhmədov, qəzetin müxbiri Ağaddin Babayev, "Aşkarlıq" qəzetinin baş redaktoru Etibar Əhədov və "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov da var.

✍ Natiqə AĞAYEVA

ƏZİZ OXUCULAR!

2018-ci ilin I yarımlı üçün "Lənkəran" qəzetinə abunə kampaniyası davam edir.

ALTİ AYLIQ ABUNƏ QİYMƏTİ 12 MANATDIR

Əlavə məlumat almaq üçün Mətbuatıyayımının Lənkəran rayon şöbəsinə (02525) 5-24-99, (02525) 5-27-61 və redaksiyamıza (02525) 5-35-05, (02525) 5-35-49 nömrəli telefonlara zəng edə bilərsiniz.

"Lənkəran" qəzeti

İTMİŞDİR

2017-ci ildə Lənkəran Dövlət Universiteti tərəfindən Qafarova Rufanə Bəhrüz qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov və şöbənin kollektivi Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsinə Əzimovaya həyat yoldaşı

Dəyanət Əzimovun

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov və şöbənin kollektivi Liman şəhər 2 saylı tam orta məktəbinin direktoru Ramiz Məmmədova anası

Şahnaz xanımın

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Qadir Axundov, Bəxtiyar İbayev, Ələvsət Qurbanov, Kamran Əliyev, Rəsim Əliyev, Elnur Əsədli və Mais Kazimov yaxın dostları Ramiz Məmmədova anası

Şahnaz xanımın

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verirlər.

"Lənkəran" qəzetinin baş redaktoru Əlimərdan Əliyev və redaksiya kollektivi Liman şəhər 2 saylı tam orta məktəbinin direktoru Ramiz Məmmədova anası

Şahnaz xanımın

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Baş redaktor
Əlimərdan ƏLİYEV

TƏSİSÇİLƏR:
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı və "Lənkəran" qəzetinin yaradıcı kollektivi

HESAB NÖMRƏMİZ:
AZ30AIB33010019443860238138
VÖEN 2600244411
Kapital Bankın
Lənkəran şöbəsi
lisenziya № V 343
İndeks: 66920

ÜNVANIMIZ:
Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 3 (4-cü mərtəbə)
Telefonlar: 255-35-05, 255-35-49
E-mail: lenkeranqezeti@mail.ru
Buraxılışa məsul
Natiqə Ağayeva

Qəzet redaksiyanın kompüter mərkəzində yığılmış və səhifələnməmiş, Bakıda "Azərmedia" MMC-nin mətbəəsində çap olunmuşdur.
Tiraj: 2200